

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№296/1

29 dekabr 2017-ci il

**Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri tərəfindən 2017-ci il üzrə
üzvlük haqqının ödənilməsi barədə**

Auditorlar Palatasının üzvləri tərəfindən üzvlük haqqının ödənişi vəziyyəti barədə Maliyyə və təsərrüfat idarəsinin rəisi V.Rəhimovun məruzəsini müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan auditor təşkilatları və sərbəst auditorlar tərəfindən 2017-ci il üzrə Palataya üzvlük haqqının ödənilməsi vəziyyəti” barədə Maliyyə və təsərrüfat şöbəsi tərəfindən təqdim edilmiş məlumat nəzərə alınsın (əlavə olunur).

2. Azərbaycan Respublikası Auditorlar Palatasına 2017-ci il üzrə olan üzvlük haqqı borclarını tam məbləğdə ödəməyən auditor təşkilatlarına və sərbəst auditorlara auditor fəaliyyəti göstərmək üçün verilmiş icazə və ya lisenziyalar Maliyyə və təsərrüfat idarəsinin rəisi V.Rəhimovun təqdimatı əsasında 2018-ci il 10 yanvar tarixindən üzvlük haqqı borcları tam ödənilənədək dayandırılınsın.

3. Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə (S.Gülməmmədov) tapşırılsın ki, bu qərarın 2-ci bəndi üzrə fəaliyyəti dayandırılmış auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları müvafiq orqanlara təqdim etsin və bu istiqamətdə lazımi tədbirləri həyata keçirsin.

4. Azərbaycan Respublikası Auditorlar Palatasına olan üzvlük haqqı borclarını qismən ödəmiş auditor təşkilatları və sərbəst auditorlara ciddi xəbərdarlıq edilsin və onlara tapşırılsın ki, 2018-ci ilin I rübü ərzində üzvlük haqqı borclarının tam məbləğdə ödənilməsini təmin etsinlər.

5. 2017-ci ildə auditor fəaliyyəti göstərmək üçün icazə almış, 2017-ci il üçün üzvlük haqqını tam və ya qismən ödəməyən auditor təşkilatlarına və sərbəst auditorlara tapşırılsın ki, auditor fəaliyyəti göstərmək üçün icazənin verildiyi tarixdən 1 (bir) il tamam olduğu gündə üzvlük haqqı borclarının tam məbləğdə ödənilməsini təmin etsinlər.

6. Maliyyə və təsərrüfat idarəsinin rəisi V.Rəhimova tapşırılsın ki, Auditorlar Palatasının üzvləri tərəfindən 2017-2018-ci illər üzrə üzvlük haqlarının yığılması istiqamətində işlərin canlandırılması üçün müvafiq tədbirləri həyata keçirsin.

7. Bu qərarın mətninin Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV